

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Qroup Sığorta Şirkəti ASC

Hesabat dövrü 01/01/2011-31/12/2011

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	8720148,28
A2	birbaşa sığorta üzrə sığorta haqları	7912888,61
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	226245,98
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	267460,34
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	313553,35
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	653930,26
A7	İnvestisiya gəlirləri üzrə	498493,77
A8	Subroqasiya gəlirləri	11509,92
A9	Sair gəlirlər	68158,44
B1	CƏMİ GƏLİRLƏR	9952240,67
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	6577005,36
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	5328080,01
C3	qaytarılan sığorta haqları üzrə	105412,25
C4	tənzimləmə xərcləri	9175,96
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1132143,21
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	2193,93
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1461727,5
C9	Sair xərclər	97809,71
D1	CƏMİ XƏRCLƏR	8136542,57
E1	Maliyyə mənfəəti (zərəri)	1815698,1
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	1815698,1
E4	Mənfəət vergisi	
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1815698,1